

	(min manatla)			
	30-Jun-16	30-Sep-16	31-Dec-16	31-Mar-17
Əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəkəti				
Alınmış faiz	14,953	21,134	28,013	6,262
Ödənilmiş faiz	(7,462)	(10,983)	(14,208)	(2,286)
Alınmış haqq və komissiya	4,613	7,225	10,351	2,821
Ödənilmiş haqq və komissiya	(1,778)	(2,750)	(3,952)	(1,316)
Xarici valyuta ilə dilinq əməliyyatlarından zərərləri çıxmaqla reallaşdırılmış gəlir	8,612	13,728	17,860	5,607
Alınmış digər gəlir	3	5	22	19
İşçilər üzrə ödənilmiş xərclər	(6,463)	(9,230)	(12,119)	(3,038)
Ödənilmiş digər əməliyyat xərcləri	(5,547)	(8,041)	(10,673)	(2,507)
Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəkəti	6,931	11,088	15,294	5,563
<i>Əməliyyat aktivlərində xalis (artma)/azalma</i>				
Kredit təşkilatlarının öhdəlikləri	56,139	54,733	51,634	1,015
Müştərilərə verilmiş kreditlər	33,251	42,483	51,100	21,708
Digər aktivlər	950	1,563	-1,536	1,370
<i>Əməliyyat öhdəliklərində xalis artma/(azalma)</i>				
Kredit təşkilatları qarşısında öhdəliklər	-58,717	-76,938	-69,765	-11,970
Müştərilər qarşısında öhdəliklər	-7,979	36,685	101,983	8,739
Digər öhdəliklər	2,136	2,816	4,187	451
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitlərinin hərəkəti	32,712	72,430	152,898	26,876
Ödənilmiş mənfəət vergisi	-300	-550	-1,250	-1,000
Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri	32,412	71,880	151,648	25,876
İnvestisiya fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəkəti				
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının əldə edilməsi	0	0	-2,560	67
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının geri ödənilməsi	0	0	0	0
Əmlak və avadanlıqların alınması	-197	-276	-699	-1,226
Qeyri-maddi aktivlərin alınması	-882	-1,021	-2,879	-147
İnvestisiya fəaliyyəti üzrə (istifadə edilən)/ əldə edilən xalis pul vəsaitləri	-1,079	-1,297	-6,139	-1,306
Maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını				
İstiqrazlar üzrə daxilolmalar	0	1,851	0	0
İstiqrazlar üzrə geri ödənilmə	-10,297	-10,106	-48,782	0
Maliyyələşdirmə fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri	-10,297	-8,255	-48,782	0
Pul vəsaitləri və pul vəsaitləri ekvivalentlərinə valyuta məzənnələrinin dəyişməsinin təsiri	292	389	1,543	-435
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis azalma	21,328	62,717	98,270	24,135
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə	121,459	121,459	121,459	219,729
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna	142,788	184,177	219,729	243,864